

1716 İqtisadiyyatın hüquqi tənzimlənməsi

1. İqtisadiyyatın hüquqi tənzimlənməsi baxımından hüquqi təsir necə xarakterizə edilir?
 - a) insanların hüquqi statusunu müəyyən edir
 - b) insanların fəaliyyətinin istiqamətini müəyyən edir
 - c) insanlar arasında diskriminasiya yaradır
 - d) iqtisadi cinayətçılığa sövq edir
 - e) haqsız rəqabəti şətləndirir
2. Hüquqi tənzimləmə necə xarakterizə oluna bilər?
 - a) dövlətin idarəetmə mexanizminin əsasıdır
 - b) yalnız bir sahədə həyata keçirilən tədbirlərdir
 - c) iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir
 - d) ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir
 - e) iqtisadiyyatın mühafizə olunmasıdır
3. İqtisadiyyatın hüquqi tənzimlənməsi...?
 - a) istehsal proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunların toplusudur
 - b) bölgü proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunlardır
 - c) istehsal, bölgü, mübadilə və istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur
 - d) mübadilə proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarıdır
 - e) istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur
4. Neoinstitutsionalizm nəzəriyyəsi baxımından «İqtisadiyyatın hüquqi tənzimlənməsi» hansı hüquq sahəsinin xüsusi bir istiqaməti hesab edilir?
 - a) “Cinayət hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir

- b) “Ailə hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - c) “İnzibati hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - d))“Mülki hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
 - e) “Beynəlxalq hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
5. “İqtisadiyyatın hüquqi tənzimlənməsi” sahəsində ilkin tədqiqatlar kimə məxsusdur
- a) Smitə
 - b) Marşala
 - c) D. Rikardoya
 - d))R.A. Poznerə
 - e) C.M. Keynsə
6. Hüququn tədqiqi zamanı “davranış hipotezi”nin mənbəyi kimi iqtisadiyyatın əsas götürülməsi fikri kimə məxsusdur?
- a))L.A. Kornauzerə
 - b) C.M. Keynsə
 - c) R.A. Poznerə
 - d) P. L. Samuelsona
 - e) R.S. Kouza
7. Elmi dövriyyəyə “transaksiya xərcləri” kateqoriyasını kim daxil etmişdir?
- a) L.A. Kornauzer
 - b) C.M. Keyns
 - c) R.A. Pozner
 - d))R. Kouz
 - e) P. L. Samuelson
8. İqtisadiyyatın hüquqi tənzimlənməsinin ilkin rüşeymləri formalaşmışdır?
- a) Sovet hüququnda
 - b) Kontinental hüquqda
 - c) Müsəlman hüququnda
 - d))Roma hüququnda

- e) Kilsə hüququnda
9. Aşağıdakılardan hansı iqtisadiyyatın hüquqi tənzimlənməsinə bilavasitə aid deyil
- a) sahibkarlıq hüququ
 - b))prosessual hüquq
 - c) maliyyə hüququ
 - d) vergi hüququ
 - e) gömrük hüququ
10. Hüquqi dövlətdə münasibətlərin tənzimlənməsi üçün yeganə vasitə nədir?
- a) hüquqi adətlərdir
 - b))hüquqdur
 - c) məhkəmə prezidentidir
 - d) ənənədir
 - e) qanunlardır
11. İqtisadiyyatın hüquqi tənzimlənməsinin mənbələri formalaşır...?
- a) dövlətin yaranması zamanı
 - b) beynəlxalq təşkilatlara üzv olduqda
 - c))dövlət orqanlarının hüququyaratma fəaliyyəti nəticəsində
 - d) valyuta əməkdaşlığında
 - e) iqtisadi sistem transformasiya edildikdə
12. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına aid deyil?
- a) ali icra hakimiyyəti orqanı
 - b))yerli özünüidarəetmə orqanı
 - c) yuxarı icra hakimiyyəti orqanı
 - d) mərkəzi icra hakimiyyəti orqanı
 - e) yerli icra hakimiyyəti orqanı
13. Aşağıdakılardan hansı mənbələri içərisində əsas hesab olunur?
- a) Mülki məcəllə
 - b))Azərbaycan Respublikasının Kontitusiyası

- c) Antiinhisar qanunvericiliyi
- d) Rəqabət məcəlləsi
- e) Dövlət büdcəsi

14. Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ierarxik sistemində ali hesab edilir?

- a))qanunlar
- b) prezidentin fərmanları
- c) hökumətin qərarları
- d) nazirliklərin normativ aktları
- e) idarələrin normativ aktları

15. Ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır

- a) məhkəmə presedenti
- b) normativ məzmunlu müqavilə
- c) konsolidasiya
- d))normativ-hüquqi akt
- e) hüquqi adət

16. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının pul vahidi...?

- a) dollardır
- b) qəpikdir
- c) rubldur
- d))manatdır
- e) təngədir

17. Konstitusiyaya əsasən əmək haqqı az ola bilməz

- a) dövlətin müəyyənləşdirdiyi maksimum əmək haqqı miqdarından
- b) dövlətin müəyyənləşdirdiyi minimum pensiya miqdarından
- c) dövlətin müəyyənləşdirdiyi yaşayış minimumundan
- d))dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından
- e) dövlətin müəyyənləşdirdiyi ehtiyac meyarından

18. Dövlət əmlakının özəlləşdirilməsi üsulu aşağıdakılardan hansıdır?

- a) dövlət əmlakının hərracla vasitəsilə satışı;
- b) dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı;
- c) icarəyə qoyulmuş dövlət əmlakının satışı;
- d) dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı.
- e))bütün bəndlərdə qeyd olunanlar

19. Orta və iri müəssisə özəlləşdirilirsə onun səhmlərinin əmək kollektivinə güzəştə necə faizi satıla bilər?

- a))15 faizi
- b) 25 faizi
- c) 40 faizi
- d) 50 faizi
- e) 30 faizi

20. Kiçik müəssisə özəlləşdirilirsə onun səhmlərinin əmək kollektivinə güzəştə necə faizi satılır?

- a) 15 faizi
- b) 25 faizi
- c))30 faizi
- d) 40 faizi
- e) 50 faizi

21. Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur?

- a))dövlət büdcəsinin gəlir hissəsinə
- b) dövlət büdcəsinin xərc hissəsinə
- c) bələdiyyələrin xərclərinə
- d) ehtiyat fonduna
- e) əhaliyə paylanır

22. "... Rəqabət - nadir nemətlər əldə etməyin meyarlarına mümkün qədər çox əməl etməyə yönələn təşəbbüsdür" fikri kimə məxsusdur?

- a) A.Smitə
- b))P.Xayneyə

- c) M.Porterə
- d) K.Marksa
- e) M.Fridmana

23. "...Yeniləşmə və azad rəqabətlə idarə olunan dünyada çox ölkələr inkişaf edib çiçəklənə bilər" fikri kimə məxsusdur?

- a) A.Smitə
- b) P.Xayneyə
- c))M.Porterə
- d) K.Marksa
- e) M.Fridmana

24. Aşağıdakı inhisar forması yoxdur?

- a) dövlət inhisarçılığı
- b) istehsal inhisarçılığı
- c) təbii inhisarçılıq
- d))süni inhisarçılıq
- e) yerli inhisarçılıq

25. Sahibkarlıq fəaliyyəti sahəsində qeyri-kommersiya münasibətlərinə aşağıdakılardan hansı aid deyil?

- a) sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi
- b) antiinhisar fəaliyyəti
- c) haqsız rəqabətə qarşı mübarizə
- d))kommersiya müqaviləsinin şərtlərinin müəyyənləşdirilməsi
- e) istehlakçıların hüquqlarının müdafiəsi

26. Aqrar hüquq...?

- a) sənaye sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- b) tikinti sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- c))kənd təsərrüfatı sahəsində yaranan münasibətləri tənzimləyən normaların

d) nəqliyyat sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur

e) turizm sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur

27. Azərbaycan Respublikasının ümumi torpaq fondu üzrə bütün torpaq münasibətlərinin tənzimlənməsinin əsas hüquqi bazası - «Torpaq Məcəlləsi» nə vaxt qəbul edilmişdir?

- a) 1994-cü ildə
- b) 1996-cı ildə
- c) 1993-cü ildə
- d))1999-cu ildə
- e) 2000-ci ildə

28. Qanunvericiliyə əsasən kəndli–fermer təsərrüfatlarının yaradılması..?

- a))2 yolla həyata keçirilir
- b) 1 yolla həyata keçirilir
- c) 3 yolla həyata keçirilir
- d) 4 yolla həyata keçirilir
- e) yaradılması qadağandır

29. Kəndli – fermer təsərrüfatları əsasən...?

- a) fərdi təsərrüfat kimi formalaşır
- b))ailə təsərrüfatı kimi formalaşır
- c) kollektiv təsərrüfat kimi formalaşır
- d) birgə təsərrüfat kimi formalaşır
- e) dövlət təsərrüfatı kimi formalaşır

30. «Kəndli (fermer) təsərrüfatı haqqında» Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul olunmuşdur

- a) 1993-cü ildə
- b) 1996-cı ildə
- c))1992-ci ildə

- d) 1994-cü ildə
- e) 2002-ci ildə

31. «Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı» nə vaxt qəbul edilmişdir?

- a) 1991-ci ildə
- b))2001-ci ildə
- c) 2011-ci ildə
- d) 2005-ci ildə
- e) 2007-ci ildə

32. Sosial sığorta hadisəsinə hansı daxil deyil:

- a) pensiya yaşına çatmaq
- b) əlil olmaq
- c))iş yerini itirmək
- d) ailə başcısını itirmək
- e) uşağa qulluq

33. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununda sığorta olunanların hüquqlarına aşağıdakılardan hansı aid edilmir

- a) onları məjburi dövlət sosial sığortası üzrə sığorta etməyi işəgötürəndən tələb etmək
- b) könüllü (əlavə) sosial sığorta üçün sığortacını müstəqil seçmək
- c) sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək
- d))məjburi dövlət sosial sığortası üzrə sığortacı təşkilatda ucota durmaq
- e) bütün bəndlərdə qeyd olunanlar

34. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununda Məjburi dövlət sosial sığortasının vəsaitlərinin mənbələrinə hansı aid edilmir?

- a) dövlət büdcəsindən ayırmalar
- b) maliyyə sanksiyalarının və jərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər
- c))beynəlxalq maliyyə institutlarının vəsaitləri

- d) bank kreditləri
- e) sanatoriya-kurort göndərişlərinin satışından əldə edilmiş vəsaitlər

35. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununda sığortaedənlərin vəzifələrinə aşağıdakılardan hansı aid edilmir?

- a) məjburi dövlət sosial sığortasını həyata keçirən sığortacı təşkilatda ucota durmaq
- b) müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortacıya ödəmək
- c))sosial sığortanın bütün formalarında iştirak etmək
- d) sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək
- e) sosial sığorta vəsaitlərinin hərəkətinin ucotunu aparmaq və bu barədə sığortacıya hesabat vermək

36. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununda sığortacının hüquqlarına aşağıdakılardan hansı aid edilmir?

- a) bütün işəgötürənlərdən məjburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək
- b) sosial sığorta ödəmələrinin həjmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq
- c) məjburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək;
- d) könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin iyrasını tələb etmək
- e))sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsinə təmin etmək.

37. Sosial sığortanın prinsiplərinə hansı aid deyil?

- a) sosial sığortanın müntəzəmliyinə dövlət təminatı
- b) sosial sığortanın ümumiliyi
- c) dövlət sosial sığortasının məjburiyyəti

d) məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması

e))bütün bəndlərdə qeyd olunanların hamısı aiddir

38. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununda sosial sığorta üzrə ödəmələrin növlərinə hansı aid edilmir?

a) könüllü (əlavə) sosial sığorta əsasında dövlət pensiyalarına əlavələr

b) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət

c) hamiləliyə və doğuma görə müavinət;

d))işsizliyə görə müavinət

e) sığorta olunanların sanatoriya - kurort müalicəsi üzrə xərjlərinin tam və ya qismən ödənişi

39. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununda sosial sığortanın iştirakçılara hansılar aid edilmir?

a) sığortacı;

b) sığortaedənlər

c) sığorta olunanlar

d))həmkarlar ittifaqları

e) bütün bəndlərdə qeyd olunanlar

40. Özəl sosial sığorta təşkilatları könüllü (əlavə) sosial sığortanı aşağıda göstərilən hansı ödəmələr üzrə həyata keçirə bilər?

a) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət

b) uşağın anadan olmasına görə birdəfəlik müavinət

c) sığorta olunanların sanatoriya - kurort müalicəsi üzrə xərjlərinin tam və ya qismən ödənişi

d) ilk iki bənddə qeyd olunanlar

e))bütün bəndlərdə qeyd olunanlar

41. Əmək bazarı aşağıdakılardan hansına aiddir?

a))bazar infrastrukturuna

b) istehsal infrastrukturuna

- c) texnoloji infrasrtukturuna
- d) sosial infrasrtukturuna
- e) maliyyə infrasrtukturuna

42. Bazar infrastrukturunun tərkib hissəsinə aşağıdakılardan hansı aid deyil?

- a) kommersiya xidmətli təşkilatlar
- b) istehsal xidmətləri
- c) elmi-texniki xarakterli xidmətlər
- d))bölüşdürücü xidmətlər
- e) sosial yönümlü xidmətlər

43. Birjanın aşağıdakı forması yoxdur?

- a) Əmək birjası
- b) Əmtəə birjası
- c))Maliyyə birjası
- d) Fond birjası
- e) Valyuta birjası

44. Əmək birjası aşağıdakılardan hansı ilə bağlı xidmətlər göstərən dövlət və qeyri-dövlət təşkilatlarıdır?

- a) demoqrafiya ilə
- b))məşğulluqla
- c) miqrasiya ilə
- d) təkmilləşdirmə ilə
- e) kadr hazırlığı ilə

45. Əmək birjalarının obyektı nədir?

- a) məşğulluq
- b) sosial müdafiə
- c))iş qüvvəsi
- d) sosial təminat
- e) iqtisadi təhlükəsizlik

46. Əmək birjalrı məşğuldur?

- a)) xidmətlər göstərməklə
- b) yeni sturukturlar yaratmaqla
- c) iqtisadi artımla
- d) əhali məskunlaşması ilə
- e) sosial siyasətlə

47. Ölkəmizdə “Əmək Birjası” yaradılmışdır?

- a) 2009-cu ildə
- b))1999-cu ildə
- c) 2003-cü ildə
- d) 2008-ci ildə
- e) 1989-cu ildə

48. Azərbaycan Respublikasında işsizlərin sosial müdafiəsi hansı qanunvericilik bazası ilə təmin edilir?

- a)) “Məşğulluq haqqında” Qanunla
- b) “İşsizlik haqqında” Qanunla
- c) “Miqrasiya haqqında” Qanunla
- d) “Rəqabət haqqında” Qanunla
- e) “İqtisadi təhlükəsizlik haqqında” Qanunla

49. Azərbaycan Respublikasının hansı şəhərində «Əmək Birjası» mövcud deyil?

- a) Sumqayıt
- b) Naxçıvan
- c) Gəncə
- d))Şəki
- e) Mingəçevir

50. Aşağıdakılardan hansı əmək birjasının fəaliyyətini məqsədinə aid deyil?

- a) bazarındakı gərginliyin aradan qaldırılması
- b) əhalinin işlə təmin edilməsinin səmərəliliyinin artırılması məqsədilə
- c))istehsal infrastrukturunun təkmilləşdirilməsi
- d) əhalinin məşğulluğunun gücləndirilməsi

e) boş vaxt ərzində əlavə qazanc əldə edilməsi

51. “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır” norması hansı hüquq hesab edilir?

a) əmək hüququ]

b))konstitusion hüquq

c) mülkü hüquq

d) sosial hüquq

e) cinayət hüququ

52. Məşğulluq anlayışı mürəkkəb olmaqla bərabər əhatə edir?

a))iqtisadiyyatın bütün sahələrini

b) dövlət bölməsini

c) firmaları

d) əhalinin miqrasiyasını

e) əmək ehtiyatları bazasını

53. Dövlətin məşğulluq siyasəti tərkib hissəsidir?

a))dövlətin sosial-iqtisadi siyasətinin

b) dövlətin maliyyə siyasətinin

c) dövlətin məşğulluq siyasətinin

d) dövlətin demoqrafik siyasətinin

e) dövlətin kadr siyasətinin

54. Əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi müəyyən edilmişdir?

a) Azərbaycan Respublikasının Konstitusiyasında

b) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində

c))Azərbaycan Respublikasının Əmək Məcəlləsində

d) Azərbaycan Respublikasının Məşğulluq haqqında qanununda

e) Azərbaycan Respublikasının Mülki Məcəlləsində

55. Əhalinin pul gəlirlərinə aid deyil?

- a) əmək haqqı
- b) təqaüd
- c) sahibkar gəliri
- d) müavinət
- e))amortizasiya gəliri

56. Əhalinin natural gəlirlərnə aiddir?

- a) əmək haqqı
- b))istehlaka natural şəkildə daxil olan vasitələrin dəyəri
- c) sahibkar gəliri
- d) müavinət
- e) amortizasiya gəliri

57. Nominal əmək haqqı dedikdə nəzərdə tutulur?

- a) işçinin maddi formada aldığı haqq
- b))işçinin pul formasında aldığı haqq
- c) işçinin kompensasiya formasında aldığı haqq
- d) işçinin maddi yardım formasında aldığı haqq
- e) işçinin ağır iş şəraitinə görə aldığı haqq

58. Real əmək haqqı dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur.

- a) işçinin aldığı nominal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeylərinin məcmusu
- b) işçinin aldığı nominal əmək haqqı müqabilində əldə etdiyi xidmətlərin məcmusu
- c) işçinin aldığı minimal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeyləri məcmusu
- d))işçinin aldığı nominal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeyləri və xidmətlərin məcmusu
- e) işçinin aldığı rassional əmək haqqı müqabilində əldə etdiyi xidmətlərin məcmusu

59. Azərbaycan Respublikasında məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq məqsədi ilə qəbul olunmuş akt hansıdır?

- a)) “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”
- b) “Məşğulluğun inkişafı Dövlət Proqramı”
- c) “İşsizliyin azaldılması Dövlət Proqramı”
- d) “Enerji sektorunun inkişafı Dövlət Proqramı”
- e) “Regionların tarazlı inkişafı Dövlət Proqramı”

60. Əmək qabiliyyətli əhalinin daimi və ya müvəqqəti işləməyən hissəsini xarakterizə edən hal necə adlanır?

- a)) işsizlik
- b) durğunluq
- c) depressiya
- d) staqfilyasiya
- e) məşğulluq

61. Struktur işsizlik aşağıdakılardan hansı hesab edilir?

- a) könüllü
- b)) məcburi
- c) mövsümi
- d) daimi
- e) müvəqqəti

62. Tsiklik işsizlik aşağıdakılardan hansı hesab edilir?

- a) könüllü
- b) mövsümi
- c)) məcburi
- d) daimi
- e) müvəqqəti

63. Real iqtisadi həyatda işsizlik işçi qüvvəsinə olan tələbatdan artıq olan kimi çıxış edir?

- a) əmək tələbi
- b))əmək təklifi
- c) əmək tarazlığı
- d) əmək ehtiyatı
- e) əmək resursu

64. Tam məşğulluq səviyyəsini əks etdirən işsizlik forması hansıdır?

- a) friksion işsizlik
- b) struktur işsizlik
- c) süni işsizlik
- d) tsiklik işsizlik
- e))təbii işsizlik

65. İşsizlik iqtisadi problem olmaqla səbəb olur?

- a) iqtisadi artıma
- b) iqtisadi inkişafa
- c))resursların artıq məsrəf olmasına
- d) insanların orta ömür müddətinin artmasına
- e) yoxsulluq həddinin azalmasına

66. İşsizlik?

- a))makroiqtisadi problemdir
- b) mikroiqtisadi problemdir
- c) meqoiqtisadi problemdir
- d) mezoiqtisadi problemdir
- e) təsərrüfatdaxili problemdir

67. İşçi qüvvəsinin daxili miqrasiyası baş verir?

- a) beynəlxal miqyasda
- b) iqtisadi birliklərdə
- c) ÜTT-yə üzv olan ölkələrdə
- d))bir ölkənin regionları arasında
- e) qitələr arasında

68. İşçi qüvvəsinin bir ölkənin regionları arasında hərəkəti adlanır?
- a) xarici miqrasiya
 - b) iqtisadi inteqrasiya
 - c) daxili miqrasiya
 - d) qloballaşma
 - e) yerli miqrasiya
69. İşçi qüvvəsinin miqrasiyasının formalarını aşağıdakı təsnifat qrupu yoxdur?
- a) ərazi əhatəsinə görə
 - b) miqrantların ixtisas səviyyəsinə görə
 - c) müddətinə görə
 - d) qanuniliyinə görə
 - e) milli xüsusiyyətinə görə
70. Miqrantların qanuniliyinə görə işçi qüvvəsinin miqrasiyasının forması hansıdır?
- a) leqal və qeyri-leqal
 - b) iqtisadi inteqrasiya
 - c) daxili miqrasiya
 - d) qloballaşma
 - e) yerli miqrasiya
71. Əmək miqrasiyasının yaranması əsasən aşağıdakılardan hansı ilə əlaqədar olmuşdur?
- a) beynəlxalq əmək bölgüsü ilə
 - b) insanların istəyi ilə
 - c) dünya əhalisinin sayının artması ilə
 - d) dünya təsərrüfatının formalaşması və inkişafı ilə
 - e) qloballaşmanın təsiri ilə
72. İşçi qüvvəsinin miqrasiyasının qeyri-iqtisadi amillərinə aşağıdakılardan hansı aid deyil?
- a) siyasi-hüquqi
 - b) dini

- c))əmək bazarının vəziyyəti
- d) etnik
- e) ailəvi

73. İşçi qüvvəsinin miqrasiyasına təsir göstərən amillərin təsnifatına neçə qrup daxildir?

- a) 4
- b) 3
- c) 6
- d))2
- e) 5

74. Beynəlxalq Əmək Təşkilatına neçə ölkə daxildir?

- a))177
- b) 201
- c) 346
- d) 248
- e) 825

75. Aşağıdakılardan hansı əmək bazarının fəaliyyətinin tənzimlənməsi baxımından hüquq mənbəyi sayılmır?

- a) Azərbaycan Respublikasının Konstitusiyası
- b) Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanun
- c) Azərbaycan Respublikasının Əmək Məcəlləsi
- d))Əməyin təhlükəsizliyi haqqında Nazirlər Kabinetinin fərmanı
- e) Minimum əmək haqqı səviyyəsinin müəyyənləşdirilməsi haqqında prezident fərmanı

76. Məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də vətəndaşların əmək sahəsində və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir?

- a) Azərbaycan Respublikasının Konstitusiyası
- b) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

- c) Azərbaycan Respublikasının Əmək Məcəlləsi
- d))Azərbaycan Respublikasının Məşğulluq haqqında qanunu
- e) Azərbaycan Respublikasının Mülki Məcəlləsi

77. Azərbaycan Respublikasının Məşğulluq Strategiyası əhatə edir?

- a))2006-2015-ci illəri
- b) 2003-2011-ci illəri
- c) 2004-2017-ci illəri
- d) 2000-2008-ci illəri
- e) 2009-2012-ci illəri

78. Azərbaycan Respublikasının Məşğulluq Strategiyası əsaslanır?

- a) "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2008-2015-ci illər)"
- b) "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2007-2012-ci illər)"
- c))"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci illər)"
- d) "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2000-2004-cü illər)"
- e) "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (1995-2000-ci illər)"

79. Azərbaycan Respublikasında 2006-2015-ci illəri əhatə edən məşğulluq strategiyasının əsas məqsədi nədir?

- a) əhalinin miqrasiyasını məhdudlaşdırmaq
- b))əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunu təmin etmək
- c) işləyənlərin hazırlıq səviyyəsinin yüksəldilməsi
- d) təhsil sistemi ilə istehsalat arasında əlaqənin formalaşdırılması
- e) əməyin məhsuldarlığının artırılmasını təmin etmək

80. Əhalinin rifah halının əsas göstəricisi sayılan məcmu gəlirlər hesab edilir?

- a) əmək haqları
- b))pul və natural gəlirlər
- c) sahibkar gəliri
- d) müavinətlər
- e) amortizasiya gəliri

81. Nominal gəlirlər dedikdə nəzərdə tutulur?

- a) müəyyən dövr ərzində natura formasında əldə edilən gəlirlər
- b))müəyyən dövr ərzində pul formasında əldə edilən gəlirlər
- c) müəyyən dövr ərzində natura və pul formasında əldə edilən gəlirlər
- d) müəyyən dövr ərzində əldə edilən pensiya gəlirləri
- e) müəyyən dövr ərzində əldə edilən sosial müavinət gəlirləri

82. Sərəncamda qalan gəlirlər nəyi xarakterizə edir?

- a) əhalinin şəxsi istehlakına sərf olunan gəlirləri
- b) əhalinin şəxsi yığımına sərf olunan gəlirləri
- c) əhalinin təkrar istehsalına sərf olunan gəlirlər
- d))əhalinin şəxsi istehlakına və yığımına sərf olunan gəlirlər
- e) əhalinin ərzaq almağa sərf olunan gəlirləri

83. Əhalinin şəxsi istehlakına və yığımına sərf olunan gəlirlər, yəni sərəncamda qalan gəlirlər ümumi gəlirlərdən nə qədər az olur?

- a) yaşayış minimumunun miqdarı qədər az olur
- b) ehtiyac meyarının miqdarı qədər az olur
- c))vergi və məcburi ödəmələrin miqdarı qədər az olur
- d) minimum əmək haqqının miqdarı qədər az olur
- e) minimum pensiyanın miqdarı qədər az olur

84. Real gəlirlər xarakterizə edir?

- a))əhalinin alıcılıq qabiliyyətini
- b) əhalinin xidmət istehlakı qabiliyyətini
- c) əhalinin ərzaq məhsullarının alıcılıq qabiliyyətini
- d) əhalinin əmanət yığımı qabiliyyətini

e) əhalinin yaradıcılıq qabiliyyətini

85. Bazar iqtisadiyyatı şəraitində gəlirlər aşağıdakı kimi təsnifləşdirilir?

- a))əmək gəlirləri və əməksiz gəlirlər
- b) müvəqqəti gəlirlər və daimi gəlirlər
- c) leqal gəlirlər və kriminal gəlirlər
- d) dövlət gəlirləri və vətəndaş gəlirləri
- e) mövsümi gəlirlər və dinamik gəlirlər

86. Əməksiz gəlirlər bölünür?

- a) əmək gəlirləri və əməksiz gəlirlər
- b) müvəqqəti gəlirlər və daimi gəlirlər
- c))leqal və qeyri leqal gəlirlərə
- d) dövlət gəlirləri və vətəndaş gəlirləri
- e) mövsümi gəlirlər və dinamik gəlirlər

87. Əmək gəlirlərinə aiddir?

- a) sahibkarlıq əldə olunmuş gəlir
- b) mülkiyyətdən əldə olunmuş gəlir
- c) şəxsi yardımçı təsərrüfatlarda istehsal olunmuş məhsulun satışından əldə olunmuş gəlir
- d))fərdi əmək fəaliyyəti nəticəsində əldə olunmuş gəlirlər
- e) kommersiya fəaliyyətindən əldə olunmuş gəlir

88. Beynəlxalq Əmək Təşkilatının təsnifatına görə müasir beynəlxalq miqrasiyanın əsas neçə tipi var?

- a) 2
- b) 3
- c) 7
- d))5
- e) 6

89. Beynəlxalq Əmək Təşkilatı nə vaxt BMT-nin ixtisaslaşmış təşkilatı statusunu alıb?

- a) 1956-cı ildə
- b))1946-cı ildə
- c) 1966-cı ildə
- d) 1936-cı ildə
- e) 1986-cı ildə

90. Beynəlxalq Əmək Təşkilatı hal-hazırda hesab edilir?

- a))BMT-nin ixtisaslaşmış təşkilatı
- b) ATƏT-in ixtisaslaşmış təşkilatı
- c) NATO-nun ixtisaslaşmış təşkilatı
- d) OPEK-in ixtisaslaşmış təşkilatı
- e) GUAM-ın ixtisaslaşmış təşkilatı

91. Beynəlxalq Əmək Təşkilatının təsnifatına görə müasir beynəlxalq miqrasiyanın aşağıdakı tipi yoxdur?

- a) daimi yaşayış yerini dəyişən köçkünlər
- b) müqavilə üzrə işləyənlər
- c) qeyri-leqal immiqrantlar
- d))daimi yaşayış yeri olan şəxslər
- e) qaçqınlar

92. Beynəlxalq Əmək Təşkilatı nə vaxt yaradılmışdır?

- a) 1937-ci ildə
- b) 1800-cü ildə
- c) 2007-ci ildə
- d))1919-cu ildə
- e) 1943-cü ildə

93. İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının intensivliyinə təsir göstərmir?

- a) dünya ölkələrinin qarşılıqlı asılılığının artması
- b) elmi-texniki tərəqqinin inkişafı
- c))yeni dövlətlərin yaranması problemləri
- d) iqtisadiyyatın struktur yenidənqurulması

e) beynəlxalq informasiya sisteminin genişlənməsi

94. İşçi qüvvəsinin miqrasiyasına təsir göstərən amillərin təsnifatı hansılardır?

- a) siyasi və iqtisadi
- b) sosial mədəni
- c) iqtisadi və qeyri-iqtisadi
- d) tarixi məntiqi
- e) qlobal ixtisaslaşma

95. Əmək miqrasiyasının yaranması əsasən aşağıdakılardan hansı ilə əlaqədar olmuşdur?

- a) beynəlxalq əmək bölgüsü ilə
- b) insanların istəyi ilə
- c) dünya əhalisinin sayının artması ilə
- d) ölkələrin qarşılıqlı asılılığı və onların iqtisadi inkişaflarında olan qeyri-bərabərliklə
- e) qloballaşmanın təsiri ilə

96. Müddətinə görə işçi qüvvəsinin miqrasiyasının aşağıdakı forması yoxdu?

- a) birdəfəlik (bir qayda olaraq qitələrarası)
- b) müddətli (bir qayda olaraq qitədaxili)
- c) mövsümi (gəlir əldə etmək üçün hər il edilən səfərlər)
- d) daimi (bir qayda olaraq qitələrarası)
- e) gündəlik (öz ölkəsində yerləşən yaşayış məntəqəsindən digər ölkədə yerləşən iş yerinə gündəlik

97. İstiqamətinə görə işçi qüvvəsinin miqrasiyasının aşağıdakı forması yoxdur?

- a) sənayecə inkişaf etmiş ölkələr arasında miqrasiya
- b) inkişaf etməkdə olan ölkələr arasında miqrasiya
- c) yüksək ixtisaslı işçi qüvvəsinin sənayecə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə
- d) üçüncü dünya ölkələrindən sənayecə inkişaf etmiş ölkələrə miqrasiya
- e) inkişaf etməkdə olan ölkələrdən keçmiş sosialist ölkələrinə miqrasiya

98. İqtisadi fəal əhalinin ölkənin hüdudlarından kənara axını adlanır?

- a))xarici miqrasiya
- b) iqtisadi inteqrasiya
- c) daxili miqrasiya
- d) qloballaşma
- e) yerli miqrasiya

99. Muzdlu əməyin ixracı və idxalından ibarət olan proses necə adlanır?

- a) ixtisaslı mütəxəssislərin ixracı və idxalı
- b))işçi qüvvəsinin beynəlxalq miqrasiyası
- c) fəhlələrin ixracı və idxalı
- d) intellektual mülkiyyətin ixracı
- e) “beyin” axını

100. Aşağıdakılardan hansı işsizliyin sosial nəticəsidir?

- a))əhalinin real gəlirləri və həyat səviyyəsi aşağı düşür
- b) işçi ixtisası artır və əmək vərdişləri yüksəlir
- c) əhalinin həyat səviyyəsində müsbət dəyişiklik baş verir
- d) iqtisadi artım tempi yüksəlir
- e) cəmiyyətdə iqtisadi böhran yaranır

101. Aşağıdakılardan hansı işsizliyin sosial nəticəsi deyil?

- a) əhalinin real gəlirləri və həyat səviyyəsi aşağı düşür
- b) işçi ixtisaslarını və əmək vərdişlərini itirir
- c))əhalinin həyat səviyyəsində müsbət dəyişiklik baş verir
- d) psixoloji gərginlik artır
- e) cəmiyyətdə cinayətkarlıq və narkomaniya artır

102. İşsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən 1% çox olması..... səbəb olur?

- a) ÜMM-un 3.5% azalmasına
- b) ÜMM-un 1.5% azalmasına
- c))ÜMM-un 2.5% azalmasına

- d) ÜMM-un 4.5% azalmasına
 - e) ÜMM-un 5.5% azalmasına
103. İşsizlik hesab edilir?
- a) sosial-mədəni problem
 - b))sosial-iqtisadi problem
 - c) psixoloji-iqtisadi problem
 - d) siyasi-iqtisadi problem
 - e) tarixi-iqtisadi problem
104. İşsizliyin təbii səviyyəsi iş qüvvəsinin..... ifadə edir?
- a) ölkənin orta təbəqəsini
 - b))tam məşğulluq səviyyəsini
 - c) ölkənin məşğul əhalisini
 - d) ölkənin insan resursunu
 - e) ölkənin rəqabətliliyini
105. Əmək bazarında yeni ixtisasa tələb artıran işsizlik hansıdır?
- a) friksion işsizlik
 - b))struktur işsizlik
 - c) süni işsizlik
 - d) tsiklik işsizlik
 - e) təbii işsizlik
106. Friksion işsizlik zəruri və müəyyən mənada.....?
- a) təhlükəli işsizlikdir
 - b) təbii işsizlikdir
 - c))arzu olunan işsizlikdir
 - d) struktur işsizlikdir
 - e) stimullaşdırıcı işsizlikdir
107. İş axtaran, müəyyən dövrdən sonra işlə təmin olunan, bu və ya digər səbəbdən iş yerini itirən insanlar qrupu hesab edilir?
- a))friksion işsizlik

- b) struktur işsizlik
 - c) süni işsizlik
 - d) tsiklik işsizlik
 - e) təbii işsizlik
108. İşsizlər məşğul olanlarla birlikdə təşkil edirlər?
- a) ölkənin orta təbəqəsini
 - b) ölkənin işçi qüvvəsini
 - c) ölkənin məşğul əhalisini
 - d) ölkənin insan resursunu
 - e) ölkənin rəqabətliyini
109. Friksion işsizlik aşağıdakılardan hansı hesab edilir?
- a))könüllü
 - b) məcburi
 - c) mövsümi
 - d) daimi
 - e) müvəqqəti
110. Friksion və struktur işsizlik müəyyən edir?
- a))işsizliyin təbii səviyyəsini
 - b) işsizliyin süni səviyyəsini
 - c) işsizliyin sosial səviyyəsini
 - d) işsizliyin normal səviyyəsini
 - e) işsizliyin tarazlı səviyyəsini
111. Tsiklik işsizlik adlandırılır?
- a) təklif defisitliyi işsizliyi
 - b))tələb defisitliyi işsizliyi
 - c) işsizlik mütənasibliyi
 - d) paritet işsizliyi
 - e) tarazlı işsizliyi
112. Əmtəələrə və xidmətlərə olan məcmu tələb azaldıqda nə baş verir?

- a) məşğulluq artır, işsizlik azalır
- b) məşğulluq ixtisara salınır, işsizlik artır
- c) məşğulluq stabil qalır, işsizlik artır
- d) məşğulluq ixtisara salınır, işsizlik stabil qalır
- e) məşğulluq və işsizlik bir-birinə bərabər olur

113. Tsiklik işsizlik nə zaman baş verir?

- a) struktur durğunluğu zamanı
- b) istehsal durğunluğu zamanı
- c) istehlak durğunluğu zamanı
- d) ifrat istehsal zamanı
- e) iqtisadi böhran zamanı

114. İşsizliyin strukturu onun səbəblərinə görə aşağıdakı işçi qüvvəsi kateqoriyası yoxdur?

- a) işdən azad olunma nəticəsində işini itirənlər
- b) yaşa görə xüsusi qruplar
- c) könüllü olaraq işi tərk edənlər
- d) fasilədən sonra əmək bazarına gələnlər
- e) əmək bazarına ilk dəfə gələnlər

115. Əmək bazarında mövcud vəziyyəti nəzərə almaqla işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin edilməsi istiqamətində müəyyən işlər görən aparıcı orqan hansıdır?

- a) Dövlət Miqrasiya Xidməti
- b) İqtisadi İnkişaf Nazirliyi
- c) Dövlət Məşğulluq Xidməti
- d) Standartlaşdırma Komitəsi
- e) Maliyyə Nazirliyi

116. Əhali gəlirləri dedikdə nəzərdə tutulur?

- a) əhalinin yalnız nominal gəlirləri

- b))müəyyən vaxt ərzində müntəzəm olaraq bazar subyektlərinin əldə etdiyi pul və natural vasitələrin cəmi başa düşülür
 - c) əhalinin yalnız real gəlirləri
 - d) pensiyaçıların aldığı pensiya və müavinət
 - e) tələbələrin təqaüdləri
117. Dünya təcrübəsində ailə gəlirlərinin əsas mənbəyini hesab edilir?
- a) sahibkarlıq əldə olunmuş gəlir
 - b) mülkiyyətdən əldə olunmuş gəlir
 - c))mək haqqı gəlirləri
 - d) fərdi əmək fəaliyyəti nəticəsində əldə olunmuş gəlirlər
 - e) kommersiya fəaliyyətindən əldə olunmuş gəlir
118. Əhalinin gəlirləri sahəsindəki fərqləri yaradan səbəblərə hansı aid deyil?
- a) insanların fiziki, estetik, peşəkarlıq və intellektual qabiliyyətlərinin fərqli olması
 - b) təhsilin və ixtisas hazırlığının müxtəlif səviyyədə olması
 - c))təkmil rəqabətin mövcud olması
 - d) mülkiyyətin qeyri-bərabər bölgüsü
 - e) bazarda hakimiyyətə malik olmaq
119. İstehsal resursları qrupuna hansı aid deyil?
- a) təbii resurslar
 - b) maddi resurslar
 - c) əmək resursları
 - d))pul resursları
 - e) maliyyə resursları
120. Əmək resursları dedikdə nəzərdə tutulur?.
- a) işlə məşğul olan əhali
 - b))mək qabiliyyətli yaşda olan əhali
 - c) pensiya yaşında olan əhali
 - d) 16 yaşa qədər olqñ əhali

- e) ali məktəblərdə təhsil alan əhali
121. “Əmək haqqı və ya əmək haqqı dərəcəsi əməyin istifadəsi üçün ödənilən qiymət”dir yanaşması kimə məxsusdur?
- a) A.Smitə
 - b) D. Rikardoya
 - c))K. Makkonnell və S. Bryuya
 - d) K. Marksa
 - e) M. Fridmana
122. Ödənilən əmək haqqı əsasən olur?
- a))vaxta və işə görə
 - b) görülən işə görə
 - c) sərf olunan vaxta görə
 - d) ixtisas səviyyəsinə görə
 - e) peşəkarlığa görə
123. Əmək Məcəlləsinə görə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının hissəsi hansıdır?
- a) əlavə maaş
 - b) əsas maaş
 - c))tarif (vəzifə) maaşı
 - d) motivasiya
 - e) mükafat
124. Əmək Məcəlləsinə görə əmək haqqı illik dövr üçün hesablanan işçilərə verilməlidir
- a) rübdə iki dəfədən az olmayan müddətdə
 - b))ayda bir dəfədən az olmayan müddətdə
 - c) həftədə bir dəfədən az olmayan müddətdə
 - d) gündə bir dəfədən az olmayan müddətdə
 - e) dekadada bir dəfədən az olmayan müddətdə

125. Əmək məhsuldarlığı yüksək olduğu zaman aşağıdakılardan hansının səviyyəsi yüksək olur?
- a) real əmək haqqı səviyyəsi
 - b) nominal əmək haqqı səviyyəsi
 - c) alıcılıq qabiliyyətinin səviyyəsi
 - d) rəqabətqabiliyyətlilik səviyyəsi
 - e) iqtisadi inteqrasiya səviyyəsi
126. Hansı işsizlik əmək resurslarının səmərəli bölgüsü və eyni zamanda milli məhsulun real həcmnin artması kimi xarakterizə olunur?
- a) friksion işsizlik
 - b) struktur işsizlik
 - c) süni işsizlik
 - d) tsiklik işsizlik
 - e) təbii işsizlik
127. İstehlak tələbinin tərkibində və istehsal texnologiyasında baş verən mühüm dəyişikliklər iş qüvvəsinin tərkibində də ümumi tələbi dəyişir və aşağıdakılardan hansının yaranmasına səbəb olur?
- a) friksion işsizliyin
 - b) struktur işsizliyin
 - c) süni işsizliyin
 - d) tsiklik işsizliyin
 - e) təbii işsizliyin
128. Fillips əyrisinə görə işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində hansı dövrdə inflyasiya və işsizlik səviyyələri arasında tərs mütənəsiblik mövcuddur?
- a) uzunmüddətli dövrdə
 - b) orta müddətli dövrdə
 - c) qısamüddətli dövrdə
 - d) ani dövrdə

- e) istənilən zaman ərzində
129. İşsizlik sosial problem olmaqla səbəb olur?
- a) sosial-iqtisadi inkişafın təmin olunmasına
 - b) cəmiyyətdə təbəqələşmənin aradan qaldırılmasına
 - c))həyat tərzinin, yaşayış imkanlarının zəifləməsinə və çətinləşməsinə
 - d) yoxsulluq həddinin azalmasına
 - e) insanların orta ömür müddətinin artmasına
130. “İşsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən 1% çox olması ÜMM-un 2.5% azalmasına səbəb olur” hansı qanuna görə doğru hesab edilir
- a))Ouken qanununa
 - b) Sey qanununa
 - c) tələb qanununa
 - d) Herfindal qanununa
 - e) rəqabət qanununa
131. İşsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində qısamüddətli dövrdə inflyasiya və işsizlik səviyyələri arasında tərs mütənasibliyi əks etdirir?
- a) Marks əyrisi
 - b) Marşal əyrisi
 - c) Fridman əyrisi
 - d))Fillips əyrisi
 - e) Oyken əyrisi
132. Fillips əyrisinə görə işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində qısamüddətli dövrdə inflyasiya və işsizlik səviyyələri arasında..... mövcuddur
- a) düz mütənasiblik
 - b) bərabər mütənasiblik
 - c))tərs mütənasiblik

- d) doğru mütənasiblik
- e) məntiqi mütənasiblik

133. Fillips əyrisinə görə işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində qısamüddətli dövrdə aşağıdakılardan hansı arasında tərs mütənasiblik mövcuddur?

- a))inflyasiya və işsizlik səviyyələri
- b) inflyasiya və məşğulluq səviyyələri
- c) inflyasiya və iqtisadi artım səviyyələri
- d) inflyasiya və deflyasiya səviyyələri
- e) inflyasiya və iqtisadi inkişaf səviyyələri

134. Fillips əyrisinə görə işsizliyin hansı şəraitində qısamüddətli dövrdə inflyasiya və işsizlik səviyyələri arasında tərs mütənasiblik mövcuddur?

- a) işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən çoxluğu şəraitində
- b))işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsinə bərabərliyi şəraitində
- c) işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində
- d) işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən üstünlüyü şəraitində
- e) işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən paralelliyi şəraitində

135. İşsiz vətəndaşların işlə təmin olunmaq üçün əsasən müraciət etməli olduqları dövlət orqanı hansıdır?

- a) dövlət təhlükəsizlik orqanları
- b) dövlət sosial-müdafiə orqanları
- c))dövlət məşğulluq orqanları
- d) dövlət miqrasiya orqanları
- e) dövlət idarəetmə orqanları

136. İşçi qüvvəsinin beynəlxalq miqrasiyası..... ibarətdir?

- a) ixtisaslı mütəxəssislərin ixracı və idxalından

- b))muzdlu əməyin ixracı və idxalından
- c) fəhlələrin ixracı və idxalından
- d) intellektual mülkiyyətin ixracı və idxalından
- e) “beyin” axınından

137. Ərazi əhatəsinə görə işçi qüvvəsinin miqrasiyasının forması hansıdır?

- a) ölkələrarası və ölkədaxili
- b))qitələrarası və qitədaxili
- c) dövlətlərarası və dövlətdaxili
- d) regionlararası və regiondaxili
- e) iqtisadi birlik daxili

138. Miqrantların ixtisas səviyyəsinə görə işçi qüvvəsinin miqrasiyasının forması hansıdır?

- a))yüksək və aşağı ixtisaslı işçi qüvvəsi
- b) ali və orta təhsill işçi qüvvəsi
- c) peşəkar və qeyri-peşəkar işçi qüvvəsi
- d) uzun və qısa müddətli təcrübəyə malik işçi qüvvəsi
- e) orta ixtisas təhsilli işçi qüvvəsi

139. İşçi qüvvəsinin miqrasiyasının iqtisadi amillərinə aşağıdakılardan hansı aid deyil?

- a) ölkələrin iqtisadi inkişaf səviyyələrinin, əməyin ödəniş səviyyəsinin fərqliliyi
- b))siyasi-hüquqi, qaçqın axınları, dini, etnik, ailəvi problemlər
- c) əmək resurslarının kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin milli istehsalın maddi-texniki
- d) ayrı-ayrı ölkələrin əmək resursları ilə fərqli səviyyədə təmin olunmaları
- e) milli əmək bazarının vəziyyəti

140. İqtisadiyyatın hüquqi tənzimlənməsinin mənbələri formalaşır...?

- a) dövlətin yaranması zamanı

- b) beynəlxalq təşkilatlara üzv olduqda
 - c))dövlət orqanlarının hüququyaratma fəaliyyəti nəticəsində
 - d) valyuta əməkdaşlığında
 - e) iqtisadi sistem transformasiya edildikdə
141. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına aid deyil?
- a) ali icra hakimiyyəti orqanı
 - b))yerli özünüidarəetmə orqanı
 - c) yuxarı icra hakimiyyəti orqanı
 - d) mərkəzi icra hakimiyyəti orqanı
 - e) yerli icra hakimiyyəti orqanı
142. Aşağıdakılardan hansı mənbələri içərisində əsas hesab olunur
- a) Mülki məcəllə
 - b))Azərbaycan Respublikasının Kontitusiyası
 - c) Antiinhisar qanunvericiliyi
 - d) Rəqabət məcəlləsi
 - e) Dövlət büdcəsi
143. Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ierarxik sistemində ali hesab edilir?
- a))qanunlar
 - b) prezidentin fərmanları
 - c) hökumətin qərarları
 - d) nazirliklərin normativ aktları
 - e) idarələrin normativ aktları
144. Ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır?
- a) məhkəmə presedenti
 - b) normativ məzmunlu müqavilə
 - c) konsolidasiya
 - d))normativ-hüquqi akt
 - e) hüquqi adət

145. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının pul vahidi...?
- a) dollardır
 - b) qəpikdir
 - c) rubldur
 - d))manatdır
 - e) təngədir
146. Konstitusiyaya əsasən əmək haqqı az ola bilməz?
- a) dövlətin müəyyənləşdirdiyi maksimum əmək haqqı miqdarından
 - b) dövlətin müəyyənləşdirdiyi minimum pensiya miqdarından
 - c) dövlətin müəyyənləşdirdiyi yaşayış minimumundan
 - d))dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından
 - e) dövlətin müəyyənləşdirdiyi ehtiyac meyarından
147. Banklar aşağıdakı sahədə fəaliyyət göstərir?
- a) broker fəaliyyəti sahəsində
 - b) konsaltinq sahəsində
 - c) istehsal sahəsində
 - d))mübadilə sahəsində
 - e) istehsalatda
148. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin birinci pilləsi hesab edilir?
- a) Xalq Bank
 - b))Mərkəzi Bank
 - c) Texnika Bank
 - d) Royal Bank
 - e) Bank Standart
149. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin ikinci pilləsi hesab edilir?
- a) Mərkəzi Bank
 - b) Milli Bank

- c))Kommersiya bankları
- d) Kredit təşkilatları
- e) Lizinq kompaniyaları

150. Kommersiya banklarının təsnifat qrupuna daxil deyil

- a) ipoteka bankları
- b) investisiya bankları
- c) əmanət bankları
- d) kooperativ banklar
- e))vasitəçi banklar

151. Mülkiyyət formasına görə aşağıdakı bank təsnifat qrupuna daxil deyil

- a) dövlətlərarası banklar
- b) bələdiyyə və kommunal
- c) dövlətin iştirakı olan banklar
- d))hökumət bankları
- e) kooperativ banklar

152. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanun nə vaxt qəbul edilib?

- a))1992-ci ildə
- b) 1991-ci ildə
- c) 1994-cü ildə]
- d) 1989-cu ildə
- e) 2002-ci ildə

153. Manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuşdur

- a) 2006-cı il yanvarın 1-dən
- b) 1995-ci il yanvarın 1-dən
- c))1992-ci il yanvarın 1-dən
- d) 1993-cü il yanvarın 1-dən
- e) 2004-cü il yanvarın 1-dən

154. Bankın ali idarəetmə orqanı hansıdır?
- a) Bankın müşahidə Şurası
 - b) Audit Komitəsi
 - c))Səhmdarların ümumi yığıncağı
 - d) İdarə heyəti
 - e) Mərkəzi Bankın müvafiq qurumu
155. Fond birjası hüquqi şəxslər tərəfindən qapalı səhmdar cəmiyyəti şəklində təsis edilməklə ən azı necə üzvdən ibarət tərkibdə olmalı və Maliyyə Nazirliyinin lisenzyasını almalıdır
- a) 3
 - b) 5
 - c))10
 - d) 15
 - e) 20və daha çox
156. Lisenziya, hüquqi şəxsin Maliyyə Nazirliyinin attestasiyasından keçmiş azı necə əməkdaşa malik olması şərtilə verilir
- a) 2
 - b) 3
 - c) 5
 - d))1
 - e) 10
157. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən pul emissiyasını həyata keçirir
- a) Xalq Bank
 - b) Royal Bank
 - c) Texnika Bank
 - d))Mərkəzi Bank
 - e) Bank Standart
158. Milli valyutanın emissiyası hansı qrum tərəfindən həyata keçirilir?

- a) Maliyyə Nazirliyi
- b))Mərkəzi Bank
- c) Valyuta Birjası
- d) Qiymətli kağızlar Komitəsi
- e) Fransa şirkəti

159. Azərbaycan Respublikasının pul vahidinin manat olması hansı aktla təsbit olunmuşdur?

- a) Mərkəzi Bank haqqında qanunla
- b))Konstitusiyaya ilə
- c) Mülkü Məcəllə ilə
- d) Manat haqqında qanunla
- e) “Valyuta tənzimi haqqında» qanunla

160. Azərbaycanın valyuta sərvətlərinə aşağıdakılardan hansı aid deyil?

- a) xarici valyuta
- b) xarici valyutada qiymətli kağızlar
- c) qiymətli metallar
- d) təbii qiymətli daşlar
- e))dövlət büdcəsinin profisiti

161. Dönərli valyuta istənilən xarici valyutaya... ?

- a) sərbəst surətdə dəyişdirilə bilməz
- b) sərbəst surətdə dəyişdirilmək üçün icazə olmalıdır
- c))sərbəst surətdə dəyişdirilə bilər
- d) sərbəst surətdə yalnız dollara dəyişdirilə bilər
- e) sərbəst surətdə yalnız ekyuya dəyişdirilə bilər

162. Dönərli valyutalar əsasən hansı ölkələrə məxsus olur?

- a) keçid iqtisadiyyatlı ölkələrə
- b) inkişaf etməkdə olan ölkələrə
- c) üçüncü dünya ölkələrinə
- d))inkişaf etmiş ölkələrə

- e) MDB ölkələrinə
163. Hüquqi rejimindən asılı olaraq valyuta əməliyyatları bölünür?
- a) 3 qrupa
 - b) 5 qrupa
 - c) 2 qrupa
 - d) 4 qrupa
 - e) 6 qrupa
164. Beynəlxalq Valyuta Fondu hansı sazişə əsasən və nə vaxt yaradılıb?
- a) Bretton-Vuds, 1945
 - b) Hyus-Tex, 1958
 - c) Bos-San, 1956
 - d) Nyu-Vaş, 1953
 - e) Tex-Vaş, 1951
165. Beynəlxalq Valyuta Fondunu əsas vəzifələri hansılardır?
- a) tövsiyələrin işlənilib hazırlanması;
 - b) ölkələr arasındakı valyuta tənzimlənməsi
 - c) bank sisteminin sabitləşdirilməsində iştirak
 - d) hamısı
 - e) heç biri
166. Beynəlxalq Valyuta Fondunun üzvlərinin kvotalarının neçə faizi konvertasiya olunur?
- a) 56%
 - b) 76%
 - c) 83%
 - d) 46%
 - e) 25%
167. Beynəlxalq Valyuta Fondunun üzvlərinin kvotalarının neçə faizi milli valyutada ödənilir?
- a) 37 %

- b) 48%
- c) 54%
- d))75%
- e) 17%

168. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı nə vaxt yaradılıb?

- a) 1986
- b) 1958
- c))1945
- d) 1964
- e) 1973

169. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı nə vaxt fəaliyyətə başlayıb?

- a) 1951
- b) 1956
- c) 1957
- d))1946
- e) 1952

170. Beynəlxalq İnkişaf Assosiasiyası nə vaxt yaranıb?

- a) 1980
- b) 1970
- c) 1995
- d) 1986
- e))1960

171. Beynəlxalq Maliyyə Korporasiyası nə vaxt yaradılıb?

- a) 1964
- b) 1974
- c))1956
- d) 1985
- e) 1998

172. Səhmə aid aşağıdakı fikirlərdən hansı yanlıştır?

- a) səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər
- b) səhm adı və ya imtiyazlı növündə buraxıla bilər
- c) adi səhm sahibinə emitentin mənfəətinin bir hissəsini dividend şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür.
- d) səhm qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir
- e))cəmiyyət bir neçə eyni növlü səhmi bir səhmdə birləşdirir və bir səhmi bir neçə həmin növ səhmə dəyişdirmə yolu ilə xırdaşaya bilməz

173. Aşağıdakılardan hansı qiymətli kağızların konvertasiyasının izahıdır?

- a))bir emitentin bir növ investisiya qiymətli kağızlarını digər növlü investisiya qiymətli kağızlara və ya digər emitentin qiymətli kağızlarına əvəzsiz dəyişdirilməsidir.
- b) bir növdən olan bütün qiymətli kağızların bir buraxılış daxilində bütün mülkiyyətçilərdə olan qiymətli kağızların sayının mütənasib azaldılması yolu ilə dəyişdirilməsidir.
- c) səhmin isitiqraza dəyişdirilməsidir
- d) bir qiymətli kağızın nominal dəyərinin mütənasib bölünməsi yolu ilə eyni növlü bir neçə qiymətli kağıza çevrilməsidir.
- e) düzgün cavab yoxdu

174. Aşağıda deyilənlərdən hansı Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əsasnaməsində bu komitənin funksiyası kimi öz əksini tapmamışdır?

- a) Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlarla fəaliyyət sahəsində dövlət idarəetməsinin təşkilini, dövlət tənzimlənməsi və nəzarətini, əlaqələndirmə fəaliyyətini həyata keçirir;

b) Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızların və qiymətli kağızların emissiya prospektlərinin qeydiyyat qaydalarını təsdiq edir və onların qeydiyyatını həyata keçirir;

c) Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qeydiyyata alınmış qiymətli kağızların vahid dövlət reyestrinin aparılmasına qoyulan tələbləri müəyyən edir və həmin reyestrin aparılmasını təmin edir;

d) Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi emitentlər tərəfindən qiymətli kağızların buraxılması və tədavülü şərtlərinə riayət edilməsinə nəzarət edir;

e) Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi emitentlər tərəfindən qiymətli kağızların buraxılması və tədavülünün təşkil edilə bilinməsi üçün lisenziyalar təqdim edir.

175. Məhdud məsuliyyətli cəmiyyətin təsis yığıncağında aşağıdakılardan hansı təsisçilər tərəfindən yekdilliklə qəbul edilməli olan qərarlar sırasına daxil deyil?

a) Cəmiyyətin təsis edilməsi ilə bağlı qərar

b) Cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi ilə bağlı qərar

c) Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi ilə bağlı qərar

d) İdarəetmə orqanlarının formalaşdırılması barədə qərar

e) Cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi

176. Tam ortaqlıqla bağlı aşağıda deyilənlərdən hansı yanlıştır?

a) Tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir.

b) Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilməz.

c) Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərini aparmağa vəkil edilib-edilməməsindən asılı olmayaraq işlərin aparılmasına dair bütün sənədlərlə tanış ola bilər.

d) Ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin bağlanması üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir.

e) Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə yaradılması tam ortaqlığın səciyyəvi keyfiyyət xüsusiyyətlərindən biridir.

177. Qanuna əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin neçə faizdən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olarsa həmin təsərrüfat cəmiyyəti asılı cəmiyyət sayılır?

a) 10%

b) 20%

c) 30%

d) 40%

e) 50%

178. Mülki Məcəllənin 1078-35 maddəsinə əsasən fond birjası ilə bağlı aşağıda deyilənlərdən hansı doğru deyil?

a) fond birjası açıq səhmdar cəmiyyəti formasında yaradılan ticarət təşkilatçısıdır

b) fond birjası öz üzvləri arasında qiymətli kağızlarla ticarəti təşkil edən ticarət təşkilatçısıdır

c) fond birjası öz üzvləri arasında bağlanmış əqdlərin icrasını təmin edən ticarət təşkilatçısıdır

d) fond birjası yalnız adi adlı səhm emissiya edə bilər

e) fond birjasının səhmdarlarının hər biri birjanın səhmlərinin sayının iyirmi faizindən çox olmamaqla səhmlərin sahibləri ola bilərlər

179. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası haqqında fikirlərdən biri yanlıştır

a) Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası həmin qiymətli kağızların yerləşdirilməsi zamanı emitent tərəfindən cəlb edilmiş vəsaitlərin miqdarının dəyişdirilməsinə səbəb olmur.

- b) Emitentin yerləşdirilmiş qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası haqqında qərarı müvafiq icra hakimiyyəti orqanında qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatla alınmalıdır.
- c) Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası və ödənilməsi bu qiymətli kağızların əvvəlki sertifikatlarının ləğv olunması ilə müşayiət olunur.
- d) Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası həmin qiymətli kağız sahibləri tərəfindən əlavə xərclər çəkilməklə həyata keçirilir.
- e) Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası qaydaları Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir

180. Səhmdar cəmiyyətinin yaradılması zamanı keçirilən təsis yığıncağı aşağıdakılardan hansını həyata keçirmir?

- a) səhmdar cəmiyyətinin yaradılması zamanı yerləşdirilən səhmlərin ödənilməsinə yönəldilən pul olmayan əmlakın dəyərini təsdiq edir.
- b) səhmdar cəmiyyətinin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir.
- c) Mülki Məcəllə və səhmdar cəmiyyətinin nizamnaməsi ilə nəzərdə tutulmuş səhmdar cəmiyyətinin idarəetmə, nəzarət və icra orqanlarını təşkil edir.
- d) səhmdar cəmiyyətinin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar Mülki Məcəllə, digər qanunvericilik aktları və vətəndaşlar arasında bağlanmış müqaviləyə zidd olmayan digər məsələləri həll edir
- e) düzgün cavab yoxdur

181. Aşağıdakı fikirlərdən hansı doğru deyil?

- a) Fərdi sahibkarlıq sahibkarlıq fəaliyyətinin təşkilinin ən sadə formalarından olub fiziki şəxslərin hüquqi şəxs yaratmadan müstəqil surətdə öz riski ilə həyat keçirdiyi, əsas məqsədi əmək istifadəsindən, əmtəə satışından, işlər görülməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.

- b) Sahibkarlıq fəaliyyətinin subyekti kimi fiziki şəxslər 3 qrupa bölünürlər: fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
- c)) “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri və mütəxəssisləri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
- d) “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir.
- e) Mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.

182. Aşağıdakı fikirlərdən hansı doğrudur?

- a) Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan qeyri-kommersiya təşkilatlarıdır.
- b) Təsərrüfat ortaqlıqları heç bir halda bir şəxs tərəfindən yaradıla bilməz
- c))Təsərrüfat cəmiyyəti məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyət formasında yaradıla bilər.
- d) Təsərrüfat ortaqlıqların vı cəmiyyətlərinin iştirakçıları kimi dövlət orqanları və yerli özünüidarə orqanları çıxış edə bilərlər.
- e) Təsərrüfat cəmiyyətlərinin iştirakçıları və kommandit ortaqlıqlarının maya qoyanları yalnız fiziki şəxslər ola bilərlər.

183. Aşağıdakılardan hansı fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin siyahısına aid deyildir?

- a) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamlarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpaq
- b) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi

- c) ailələrin hərəkəti üçün xüsusi nəqliyyat vasitələri
- d) borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vasitələr
- e))düzgün cavab yoxdu

184. Asılı səhmdar cəmiyyəti ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır?

- a) Hüquqi statusuna görə asılı təsərrüfat cəmiyyəti kommertiya təşkilatının müstəqil təşkilati hüquqi forması deyildir.
- b))Asılı təsərrüfat cəmiyyəti vəziyyətinə yalnız məhdud məsuliyyətli cəmiyyət düşə bilər.
- c) Qanuna əsasən təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının 20%-dən çoxu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin 20%-dən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olur.
- d) Asılı təsərrüfat cəmiyyəti vəziyyətinə məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyət düşə bilər.
- e) Azərbaycan Respublikası MM-in 68.1-ci maddəsində asılı təsərrüfat cəmiyyətinin anlayışı və əsas əlamətləri müəyyənləşdirilmişdir.

185. Aşağıda deyilənlərdən hansı yanlıştır?

- a) Fondun Himayəçilik Şurası fondun nəzarət orqanıdır və fondun fəaliyyətinə, fondun başqa orqanları tərəfindən qərarların qəbul edilməsinə və onların yerinə yetirilməsinin təmin edilməsinə həyata keçirir
- b) Fondun Himayəçilik Şurası fond vəsaitinin istifadə edilməsinə, fondun fəaliyyətinə nəzarəti həyata keçirir
- c))Fondun Himayəçilik Şurası nizamnaməyə dəyişikliklər edilməsi, ləğvetmə və ya yenidən təşkilətmə haqqında qərarın qəbulunu həyata keçirmək səlahiyyətinə malik deyil.
- d) Fondun Himayəçilik Şurası öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir.
- e) Fondun Himayəçilik Şurasının formalaşma və fəaliyyət qaydası fondun təsisçiləri tərəfindən təsdiq edilmiş fondun nizamnaməsində müəyyən edilir.

186. Aşağıda deyilənlərdən hansı yanlıştır?

- a))Hüquqi şəxslərin ittifaqlarının iştirakçıları özlərinin müstəqilliyini və hüquqi şəxs hüquqlarını itirirlər.
- b) İttifaqın təsisçilərinin (iştirakçılarının) ona verdikləri əmlak ittifaqın mülkiyyətidir.
- c) Bu əmlakdan ittifaq onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.
- d) İttifaqın adında onun iştirakçılarının fəaliyyətinin əsas predmeti, habelə «ittifaq» sözü göstərilməlidir
- e) İttifaq ləğv edildikdə onun əmlakı ittifaqın nizamnaməsində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir

187. Aşağıda deyilənlərdən hansı yanlıştır?

- a) birja hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılır və müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçməlidir
- b))birjanın təsisçiləri eyni zamanda onun üzvləri sayılmır.
- c) birjanın hər bir təsisçisinin payı onun nizamnamə fondunun 20 faizindən çox olmalıdır
- d) birja üzvlüyünə qəbul və onun tərkibindən çıxma qaydası əmtəə birjasının nizamnaməsi ilə tənzimlənir.
- e) birja üzvləri birjanın fəaliyyəti ilə bağlı məsələlərin həllində iştirak etmək, onun rəhbər orqanlarını seçmək və ora seçilmək

188. Aşağıdakılar birjanın üzvü ola bilməzlər: 1. rəhbərləri birjanın qulluqçuları olan müəssisə və təşkilatlar; 2. ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanları; 3. transmilli korporasiyalar və transmilli maliyyə-sənaye qrupları 4. banklar, kredit və sığorta təşkilatları; 5. siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər, dini və xeyriyyə təşkilatları və fondları;

- a) 1,2,3,5
- b) 1,3,4,5
- c))1,2,4,5

- d) 2,3,4,5
- e) hamısı

189. Aşağıda deyilənlərdən hansı yanlıştır? . Hüquqi şəxs kimi fond birjası öz fəaliyyətini Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilən xüsusi razılıq əsasında həyata keçirilir 2. Fond birjası açıq səhmdar cəmiyyəti formasında yaradılır. 3. Fond birjasının qulluqçuları qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının təsisçiləri və iştirakçıları ola bilməzlər 4. Fond birjasının üzvü Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan hüquqi və fiziki şəxslər ola bilər. 5. Fond birjasının üzvü qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi fəaliyyətinə xitam verdikdə və o, fond birjasında üzlük hüququnu itirir.

- a))1,2
- b) 1,3
- c) 2,4
- d) 3,4
- e) 1,5

190. Aşağıda deyilənlərdən hansı yanlıştır?

a) dövlət müəssisəsi Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq dövlət əmlakını idarə etməyə vəkil edilən dövlət orqanları tərəfindən yaradılır.

b) dövlət müəssisəsinin əmlakı Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.

c) dövlət müəssisəsi öz öhdəliklərinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin əmlakı ilə məsuliyyət daşıyır.

d))dövlət müəssisəsinin öhdəliklərinə görə dövlət məsuliyyət daşıyır.

e) müəssisə dövlətin öhdəliklərinə görə məsuliyyət daşımır.

191. aşağıdakılardan hansı birjanın növləri sırasına daxil deyil?

- a) əmtəə birjası
- b))xidmətlər birjası

- c) fond birjası
- d) əmək birjası
- e) valyuta birjası

192. Aşağıdakılardan hansı “Əmtəə birjası haqqında” Azərbaycan Respublikasının qanununa əsasən birja müqavilələrinin növlərinə daxil deyil

- a) real malın alğı-satqısına dair bağlanan əqdlər;
- b) forvard əqdləri
- c))faktoring əqdləri
- d) fyuçers əqdləri
- e) opsiyon əqdləri

193. Aşağıdakılardan hansı ETT-nin nailiyyətlərinin tətbiqi məqsədilə investisiya fəaliyyətinin bir forması kimi rallaşdırıla bilər?

- a) reinvestisiya
- b))innovasiya
- c) investisiya layihəsinin işlənməsi
- d) investisiya portfelinin formalaşdırılması
- e) hec biri

194. Yaranan səbəblərinə görə innovasiyalar neçə yerə ayrılır?

- a) 3
- b))2
- c) 6
- d) 7
- e) 4

195. Tətbiq xarakterinə görə innovasiyalar neçə yerə ayrılır

- a) 5
- b) 6
- c) 3
- d))4

e) 2

196. Yenilik səviyyəsinə görə innovasiyalar neçə növ olunur

a) 4

b) 3

c) 7

d) 6

e) 5

197. Aşağıdakılardan hansı attestasiya tələb edən xüsusi növ işlərin yerinə yetirilməsi zamanı tələb olunur?

a) təsis aktı

b) lisenziya

c) əsasnamə

d) qiymətli kağız

e) akkreditiv

198. Attestasiya tələb edən xüsusi növ işlərin yerinə yetirilməsi zamanı tələb olunan lisenziyanın verilmə qaydalarını aşağıdakılardan hansı müəyyən edir?

a) İqtisadi inkişaf nazirliyi

b) Maliyyə nazirliyi

c) Nazirlər kabineti

d) Milli Məclis

e) Ali məhkəmə

199. Attestasiya tələb edən xüsusi növ işlərin siyahısını kim müəyyən edir?

a) Nazirlər kabineti

b) Xarici işlər nazirliyi

c) İqtisadi inkişaf nazirliyi

d) Milli Məclis

e) Maliyyə nazirliyi

200. Azərbaycan Respublikasında investisiya fəaliyyətinin tənzimlənməsində dövlətin məqsədi nədən ibarətdir?
- a) investorların maraqlarına xidmət etməkdən
 - b) dövlətin maliyyə ehtiyatının artırılmasından
 - c) xarici investorların ölkəyə cəlb edilməsindən
 - d) vahid iqtisadi, elmi-texniki və sosial siyasət yeridilməsindən
 - e) kölgə iqtisadiyyatına qarşı mübarizədən
201. AR İnnovasiyalı inkişaf strategiyası Proqramının layihəsi kim tərəfindən hazırlanıb?
- a) Milli Elmlər Akademiyası
 - b) Statistika komitəsi
 - c) Maliyyə nazirliyi
 - d) Milli Məclis
 - e) Hec biri
202. AR İnnovasiyalı inkişaf strategiyası proqramı neçə səviyyədən ibarətdir?
- a) 2
 - b) 3
 - c) 5
 - d) 6
 - e) 7
203. AR İnnovasiyalı inkişaf strategiyası proqramın reallaşması nəticəsində
- a) İnnovasiya fəaliyyətinin informasiya təminatı artırılacaq;
 - b) İnnovasiya fəaliyyətinin kadr təminatı gücləndiriləcək
 - c) İnnovasiya fəaliyyətinin stimullaşdırılması və motivasiyası artırılması mexanizmləri tətbiq olunacaq;
 - d) İnnovasiya fəaliyyəti üçün tələb olunan innovasiya infrastrukturu yaradılacaq;
 - e) Bütün bəndlərdə qeyd olunanlar

204. Azərbaycan dövləti ölkə ərazisində hansı investisiyaların qorunmasına təminat verir?
- a) dövlət investisiyalarının
 - b) xarici investisiyaların
 - c) daxili investisiyaların
 - d))bütün investisiyaların
 - e) heç birinə
205. Investisiya riski nədir?
- a) investisiya fəaliyyətinin məqsədəuyğun istiqaməti
 - b) dövlət tərəfindən edilən güzəşt
 - c) investisiya fəaliyyətinin bir mərhələsi
 - d))arzuolunmaz halların yaranması imkanı ilə bağlı qeyri-müəyyənlik
 - e) arzuolunmaz halların yaranması imkanı ilə bağlı müəyyənlik
206. Azərbaycan Respublikasında investisiya fəaliyyətinin aşağıdakı növü vardır?
- a) şəxsi
 - b))dövlət
 - c) beynəlxalq
 - d) xüsusi
 - e) qapalı
207. Investor investisiya fəaliyyətində hansı statusda çıxış edə bilməz?
- a) əmanətçi
 - b) kreditor
 - c) alıcı
 - d))debitor
 - e) heç biri
208. Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin subyekti ola bilər?
- a) AR-nın hüquqi və fiziki şəxsləri

- b) xarici ölkələrin hüquqi şəxsləri
- c) xarici ölkələrin fiziki şəxsləri
- d) vətəndaşlığı olmayan şəxslər
- e))hamısı

209. Xarici investisiyalar hansı hallarda milliləşdirilə bilər

- a))Azərbaycan Respublikasının xalqına və dövlət mənafələrinə zərər vuran hallarda
- b) investisiya mühitinin dəyişilməsi haqda yeni qanun qəbul edildikdə
- c) iqtisadi islahatlar zamanı
- d) siyasi dəyişikliklərdən zamanı
- e) iqtisadi böhran zamanı

210. Xarici investisiyalar kim tərəfindən milliləşdirilə bilər

- a))Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
- b) Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
- c) Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Milli Bankı tərəfindən qəbul edilir.
- d) Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən qəbul edilir.
- e) Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qəbul edilir.

211. Xarici investisiyaların rekvizisiyası haqqında qərarı kim qəbul edir

- a))Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.
- b) Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Milli Məclis qəbul edir.
- c) Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Milli Bank qəbul edir

d) Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qəbul edir

e) Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Vergi Nazirliyi qəbul edir.

212. İnvestora nə zaman təxirə salınmadan, müqabil və səmərəli kompensasiya ödənilir:

a) yalnız təbii fəlakətlər və digər fəvqəladə hallarda

b) milliləşdirmə və rekvizisiya zamanı

c) revalvasiya zamanı

d) qanunvericilikdə dəyişikliklər zamanı

e) denominasiya zamanı

213. İnvestorların tərkibindən asılı olaraq investisiya fəaliyyətinin hansı növü ola bilər:

a) qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən həyata keçirilən özəl investisiya fəaliyyəti;

b) dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən budcə vəsaiti, özlərinin vəsaiti və borc vəsaitinin hesabına həyata keçirilən dövlət investisiya fəaliyyəti;

c) xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər və beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən xarici investisiya fəaliyyəti.

d))Hamısı

e) heç biri.

214. İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilər:

a) İstənilən əmlak,

b) əsas fondlar,

c) dövriyyə vəsaiti,

d) qiymətli kağızlar və məqsədli pul əmanətləri,

e))qeyd edilənlərin hamısı

215. İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilər:
- a) elmi-texniki məhsullar
 - b) intellektual sərvətlər,
 - c) mülkiyyət obyektləri,
 - d) əmlak hüquqları
 - e))qeyd edilənlərin hamısı
216. İnnovasiyalı inkişaf modeli iqtisadiyyatın hansı növünə aiddir
- a) sosial yönümlü iqtisadiyyat
 - b) bazar iqtisadiyyatı
 - c) davamlı iqtisadiyyat
 - d))postindustrial iqtisadiyyat
 - e) kapitalist iqtisadiyyatı
217. Ölkənin iqtisadi və hərbi-siyasi təhlükəsizliyini təmin edən innovasiyalı inkişaf tipi neçə yerə ayrılır?
- a) 4
 - b) 3
 - c) 6
 - d))2
 - e) 5
218. İnnovasiyalı inkişaf tipləri hansı səviyyədə olur?
- a) lokal, makro
 - b))makro, mikro
 - c) mezo, mikro
 - d) lokal, mezo
 - e) makro, mezo
219. İnnovasiya siyasəti neçə istiqamətdə aparılır?
- a) 9
 - b) 7
 - c) 5

d))4

e) 3

220. İnnovasiyaların təsnifləşdirilməsi neçə cür olur?

a) 7

b) 4

c))5

d) 10

e) 8

221. Tətbiq xarakterinə görə innovasiyalar neçə cür olur?

a) 5

b) 7

c) 6

d))3

e) 2

222. İnnovasiyaların təsnifatına görə meydana çıxma stimulinin neçə növü var?

a) 3

b))2

c) 7

d) 6

e) 5

223. Təkrar istehsal prosesində roluna görə innovasiyalar neçə cür olur?

a) 5

b) 3

c))2

d) 4

e) 9

224. Təkrar istehsal prosesində roluna görə innovasiyalar hansılardır?

a))istehlakçı

- b) mürəkkəb
- c) kompleks
- d) bazar
- e) texnoloji

225. Miqyasına görə innovasiyalar neçə cür olur?

- a) 9
- b) 7
- c))2
- d) 10
- e) 5

226. Maliyyə-kredit sisteminə əsaslanaraq innovasiya siyasəti neçə cür olur?

- a) 11
- b) 7
- c) 8
- d) 9
- e))10

227. İntestisiyaların yeniliklərə yönəldilməsi neçə cür olur?

- a) 9
- b) 6
- c))5
- d) 7
- e) 11

228. İnnovasiya siyasətinin neçə məqsədi var?

- a) 5
- b))4
- c) 9
- d) 11
- e) 12

229. İnnovasiya-siyasəti neçə formada təsnifləşdirilir?
- a) 11
 - b) 9
 - c) 7
 - d) 5
 - e))3
230. Dövlətin investisiya- innovasiya siyasəti neçə prinsiplə tənzimlənir?
- a) 7
 - b) 8
 - c) 5
 - d) 4
 - e))3
231. Dövlətin investisiya- innovasiya siyasətinin tənzimləmə prinsipləri hansılardır?
- a) bazar xarakterli
 - b) kompleksli
 - c) səmərəli
 - d))bütün bəndlərdə qeyd olunanlar
 - e) ardıcıl
232. İnnovasiya siyasətinin neçə vəzifəsi var?
- a) 8
 - b) 5
 - c))6
 - d) 9
 - e) 11
233. Dövlət orqanlarının innovasiyalarla bağlı əsas funksiyaları neçə yerə bölünür?
- a) 15

- b) 10
- c) 9
- d) 8
- e))12

234. İnnovasiya siyasətinin neçə prinsipi var?

- a))13
- b) 15
- c) 21
- d) 19
- e) 9

235. İlk dəfə Milli innovasiya sistemi anlayışı nə zaman tədqiq edilmişdir?

- a))1987
- b) 1990
- c) 1966
- d) 1960
- e) 1999

236. YUNESKO-nun təsnifatına görə elmi-texniki fəaliyyət neçə tərkib hissədən ibarətdir?

- a) 1
- b) 2
- c))3
- d) 4
- e) 5

237. Dövlətin elmi texniki siyasəti neçə istiqamətdə aparılır?

- a) 1
- b))2
- c) 3
- d) 4
- e) 6

238. İnnovasiya infrastrukturunun neçə tərkib hissəsi var?
- a) 1
 - b) 2
 - c))4
 - d) 5
 - e) 6
239. Şərti olaraq texnoparkları neçə modeldə birləşdirmək olar?
- a) 4
 - b) 5
 - c) 6
 - d) 7
 - e))3
240. Amerikan modelində neçə tip texnopark mövcuddur?
- a))3
 - b) 4
 - c) 5
 - d) 7
 - e) 8
241. Texnopolislər ilk dəfə nə vaxt yaradılıb?
- a) 1970
 - b) 1979
 - c))1982
 - d) 2000
 - e) 2005
242. “Energetika haqqında” Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilib?
- a) 1997-ci ildə
 - b))1998-ci ildə
 - c) 1992-ci ildə

- d) 2001-ci ildə
 - e) 1994-cü ildə
243. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərneft” Dövlət Konserni və “Azərkimya” istehsalat birliyinin bazasında aşağıdakılardan hansı yaradılmışdır?
- a) AZPETROL
 - b) ABƏŞ
 - c))ARDNŞ
 - d) BP
 - e) AZƏRIQAZ
244. Azərbaycan Respublikası Dövlət Neft Fondu nə zaman təsis edilmişdir?
- a))1999-cu ildə
 - b) 1997-ci ildə
 - c) 1998-ci ildə
 - a. 1994-cü ildə
 - d) 2009-cu ildə
245. Azərbaycan Respublikası Dövlət Neft Fondu nə vaxt yaradılmışdır?
- a) 2009-cu ildə
 - b))1999-cu ildə
 - c) 2003-cü ildə
 - d) 1997-ci ildə
 - e) 2004-cü ildə
246. «Mədən Sənayesində Şəffaflıq» təşəbbüsünün müəllifi kimdir?
- a) Corc Buş
 - b))Toni Bleyr
 - c) Madlen Olbrayt
 - d) Fransua Metteran
 - e) Hüsnü Mübarək
247. Azərbaycan Respublikası Dövlət Neft Fondu hesabat verir?

- a) Azərbaycan Respublikası Parlamentinə
- b))Azərbaycan Respublikası Prezidentinə
- c) Azərbaycan Respublikası Ali Məhkəməsinə
- d) Azərbaycan Respublikası Nazirlər Kabinetinə
- e) Azərbaycan Respublikası Mərkəzi Bankına

248. Azərbaycan Respublikası Dövlət Neft Fondu...?

- a) dövlət büdcəsinin tərkib hissəsidir
- b) büdcə fondudur
- c))büdcədən kənar fondur
- d) Mərkəzi Bankın strukturudur
- e) sosial müdafiə fondudur

249. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərindən hansı normativ akt əsasında istifadə

- a) Nazirlər Kabinetinin qərarı
- b) qanun
- c))prezident fərmanı
- d) məhkəmənin qərarı
- e) parlamentin qərarı

250. Azərbaycan Respublikası Dövlət Neft Fondu..?

- a) stabilləşmə fondudur
- b))inkişaf fondudur
- c) büdcə fondudur
- d) tənzimləmə fondudur
- e) beynəlxalq əməkdaşlıq fondudur

251. 1994-cü ildə xarici neft şirkətləri konsorsiumu ilə ARDNŞ arasında “Çıraq”, “Azəri”, neft yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi sazişinin tipi hansıdır?

- a) Konsessiya yaxud lisenziya sazişi
- b) Xidmət müqavilələ sazişi

- c))Hasilatının Pay Bölgüsü Sazişi
- d) Uzunmüddətli idarəetmə sazişi
- e) İştirak yaxud assosiasiya sazişi

252. Azərbaycan Respublikasının neft və qaz hasilatı, nəqli və emalı, elektrik və istilik enerjisi istehsalı, qaz təchizatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən orqan hansıdır?

- a) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
- b))Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi
- c) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- d) Azərenerji Səhmdar Cəmiyyəti
- e) Azərbaycan Respublikasının Enerji Nazirliyi

253. Azərbaycan Respublikası mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması, səmərəli idarə edilməsi məqsədilə yaradılmış qrup hansıdır?

- a) Azərbaycan Respublikası Mərkəzi Bankı
- b) Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- c))Azərbaycan Respublikası Dövlət Neft Fondu
- d) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
- e) Azərbaycan Respublikası Əşəliyyat Şirkəti

254. Aşağıdakılardan hansı yanacaq energetika fəaliyyətinin tənzimlənməsi baxımından hüquq mənbəyi deyil?

- a) “Enerji resurslarından istifadə haqqında” qanun
- b) “Ətraf mühitin mühafizəsi haqqında” qanun
- c)) “Yer quruluşu haqqında” qanun
- d) Qaz təchizatı haqqında” qanun
- e) Elektroenergetika haqqında” qanun

255. Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən ARDNŞ-nin tərkibinə aşağıdakı müəssisə daxil deyil?

- a) “Azneft”İstehsalat Birliyi

- b) “Azərneftyağ”neft emalı zavodu
- c) “Marketing və iqtisadi əməliyyatlar” idarəsi
- d) “Xarici sərmayələr”İdarəsi
- e)) “Valyuta gəlirlərinin idarə olunması” idarəsi

256. Azərbaycan Respublikası Dövlət Neft Fondu hansı məqsədlə yaradılmışdır?

- a) neftin satışından daxil olan valyuta vəsaitlərinin toplanması məqsədilə
- b) ölkəyə daxil olan valyuta vəsaitlərinin səmərəli idarə edilməsi məqsədilə
- c))mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin
- d) mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin
- e) mənfəət neftinin satışından daxil olan valyuta vəsaitləri hesabına dşvlət büdcəsini

257. AR İnnovasiyalı inkişaf strategiyası proqramının əsas vəzifələri:

- a) Milli innovasiya sisteminin yaradılması;
- b) Yüksək texnologiyalı ixrac-idxal sahələrin inkişafı;
- c) İqtisadi və energetik təhlükəsizliyin təmin olunması;
- d) Əhalinin intellektual və yaradıcı aktivliyinin artırılması;
- e)) Bütün bəndlərdə qeyd olunanlar

258. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı hansı vəzifələrin həyata keçirilməsinə yönəldilib?

- a) Elm və təhsilin inteqrasiyası;
- b) Milli innovasiya sisteminin formalaşması;
- c))Bütün bəndlərdə qeyd olunanlar
- d) Beynəlxalq elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi;
- e) Elm və texnologiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanması;

259. Aşağıdakılardan hansı vaxt intervallarının tipinə aid deyil?

- a) uzunmüddətli

- b) qeyri-müəyyən
- c) qısamüddətli
- d) uzunmüddətli
- e))müəyyən

260. İntestisiya potensialı artımının strategiyasına aid deyil.

- a) fəallaşdırma
- b))aktivləşmə
- c) kompensasiya
- d) qarşılıqlı təsir
- e) hamısı aiddir

261. AR İnnovasiyalı inkişaf strategiyası proqramında nəzərdə tutulur:

- a) İnnovasiya sahəsində rəqəbətəin gücləndirilməsi;
- b) Elmi-texniki məhsullar bazarının yaranması;
- c) MİS tərkib hissələrinin və institusional strukturlarının yaradılması;
- d) İqtisadiyyatın real sektorunun innovasiyalara tələbinin üdənilməsi;
- e))Bütün bəndlərdə qeyd olunanlar

262. Elmi –innovasiya kopleksləri üçün kadr potensialının inkişaf etdirilməsində əsas istiqamətlər:

- a) Elm sahəsində çalışanların əmək haqqının artırılması;
- b) Elmi əməyin nüfuzunun artırılması
- c) Elmdə çalışanların tırkibini cavanlaşdırılması;
- d) Elm və texnologiyalar sahəsində istedadlı cavanların cəlb edilməsi;
- e))Bütün bəndlərdə qeyd olunanlar

263. AR İnnovasiyalı inkişaf strategiyası Proqramının əsas vəzifəsinə aşağıdakılardan hansı aid deyil:

- a) innovasiya sisteminin yaradılması
- b) yüksək texnologiyalara əsaslanan modernləşdirilməsi
- c))maliyyə sistemində nəzarətin gücləndirilməsi
- d) yüksək texnologiyalı ixrac-idxal sahələrin inkişafı

- e) əhalinin intellektual və yaradıcı aktivliyinin artırılması
264. AR İnnovasiyalı inkişaf strategiyası Proqramının reallaşması nəticəsinə aid deyil:
- a) İnnovasiya fəaliyyəti üçün əlverişli iqtisadi, hüquqi və sosial-mədəni şərait yaradılacaq
 - b) İstehsal sənayesinin ümumi həcmində yeni məhsulların xüsusi çəkisi artırılacaq
 - c) İnnovasiya fəaliyyətinin informasiya təminatı artırılacaq
 - d) Əhalinin əmək haqqları artırılacaq
 - e) İnnovasiya fəaliyyətinin kadr təminatı gücləndiriləcək
265. İnnovasiya resurslarının kəmiyyət və keyfiyyətinin icmal qiymətləndirilməsini ifadə edir:
- a) investisiya riskləri
 - b) investisiya amilləri və investisiya vasitələri
 - c) investisiya cəlb ediciliyi və qeyri-cəlb ediciliyi amillərinin məcmusu
 - d) investisiya vəsaitlərinin kəmiyyət ölçüsünün məcmusu
 - e) investisiya cəlb ediciliyi və rəqabətqabiliyyətliliyinin məcmusu
266. Hansı səbəbdən maliyyə və istehlak potensialları göstəricilərini qiymətləndirmək mürəkkəbdir?
- a) bazar konyukturası
 - b) qiymət amili
 - c) inflyasiyanın təsiri
 - d) tənzimləmə vasitələrinin mürəkkəbliyi
 - e) vergi dərəcəsinin yüksək olması
267. İstehlak potensialı həm də...
- a) xərclərin cəmidir
 - b) istehsal potensialıdır
 - c) maddi resursların kəmiyyəti ilə bağlıdır
 - d) əmək resurslarının keyfiyyəti ilə bağlıdır

- e) tələb potensialının kəmiyyəti ilə bağlıdır
268. İnvestisiya potensialının region səviyyəsi nə zaman daha da genişlənir?
- a) investisiya qoyuluşlarının regionlar üzrə həcmi artdıqca
 - b))institusional və innovasiya potensiallarını qiymətləndirdikcə
 - c) regionlar üzrə investisiya təhlili aparıldıqca
 - d) institusional idarəetmədə investisiya cəlbediciliyi artdıqca
 - e) regionlar üzrə investisiya cəlbediciliyi artdıqca
269. İnvestisiya inkişaf modellərinə aiddir?
- a) xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
 - b) xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
 - c) xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya olunması
 - d) hec biri
 - e))bütün bəndlərdə qeyd olunanlar
270. Amerikan modelinə aiddir?
- a))xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
 - b) xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
 - c) xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya
 - d) hec biri
 - e) bütün bəndlərdə qeyd olunanlar
271. Yapon modelinə aiddir?
- a) Xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
 - b))xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
 - c) xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya
 - d) hec biri
 - e) bütün bəndlərdə qeyd olunanlar
272. Tayvan modelinə aiddir?

- a) xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
- b) xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
- c))xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya olunması
- d) hec biri
- e) bütün bəndlərdə qeyd olunanlar

273. Qiymətli kağızlarla peşə fəaliyyətinin aşağıdakı hansı növü həyata keçirilə bilməz?

- a) vasitəcilik
- b) kommersiya
- c) komisyon
- d) məsləhət xidmətləri
- e))idarəetmə

274. Emitentin Maliyyə Nazirliyində qeydiyyatı üçün hansı sənədin təqdim edilməsi zəruridir

- a) qiymətli kağızların nümunəsi
- b) səhmlərə abunə yazılmış şəxslərin emitentin hesabına səhmlərin dəyərinin azı 30
- c) əvvəl buraxılmış səhmlərin ödənildiyi haqda arayış
- d) Maliyyə Nazirliyində qeydiyyatdan keçmiş emissiya prospekti (acıq satış üçün)
- e))bütün bəndlərdə qeyd edilənlərin hamısı

275. Maliyyə Nazirliyi hansı hallarda qiymətli kağızların buraxılışını qadağan edə və ya dayandıra bilər

- a))qüvvədə olan qanunvericiliyin pozulduğu və ya emitentin maliyyə-iqtisadi
- b) dividendlər verilmədikdə
- c) bir necə səhmin bir səhmlə əvəz edildiyi halda (səhmin birləşdirilməsi)
- d) bir səhmi bir necə səhmlə əvəz etdikdə (səhmin bölünməsi)

e) dividendlər yüksək olduqda

276. Banklar, Milli Bankdan aldığı bank lisenziyasında qadağan edilməmiş, qanunvericilikdə nəzərdə tutulan bir sıra fəaliyyət növlərilə məşğul ola bilərlər. Aşağıda göstərilən bu fəaliyyət növlərinə hansı aid deyil?

a) tələbli və müddətli depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb edilməsi

b) kommersiya kreditlərinin verilməsi

c) fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması;

d) qiymətli kağızlar bazarında peşəkar fəaliyyət

e) dövlət büdcəsinin tərtib edilməsi

277. Bankın İdarə Heyəti ən azı necə nəfərdən ibarət olmalıdır?

a) 3

b) 4

c) 5

d) 6

e) 7

278. Xarici bankların və xarici bank holdinq şirkətlərinin törəmə banklarında idarə heyəti üzvlərinin ən azı necə nəfəri Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar

a) bir

b) iki

c) üç

d) dörd

e) bu cür tələb qoyulmur

279. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mənfəətindən vergi tutulmayan bank hansıdır

a) Xalq Bank

b) Mərkəzi Bank

c) Texnika Bank

- d) Royal Bank
- e) Bank Standart

280. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ hansı banka məxsusdur

- a) Xalq Banka
- b) Royal Banka
- c) Texnika Banka
- d))Mərkəzi Banka
- e) Bank Standarta

281. Aşağıdakılardan hansı bank hüquq münasibətlərini tənzimləyən normativ-hüquqi akt deyil?

- a) Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- b) Azərbaycan Respublikasının Konstitusiyası
- c) Mərkəzi Bankın qəbul edilmiş normativ aktları
- d) “Kredit İttifaqları” haqqında qanun
- e)) “Dövlət büdcəsi haqqında qanun”

282. Bank fəaliyyəti göstərilməsi üçün xüsusi razılıq (lisenziyanın) verilməsi səlahiyyəti olan orqan hansıdır?

- a) Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- b) Azərbaycan Respublikasının Prezidenti
- c) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- d))Azərbaycan Respublikasının Mərkəzi Bankı
- e) Azərbaycan Respublikasının Nazirlər Kabineti

283. İxtisaslaşmış bankların güclü inkişafı əsasən müşahidə olunmuşdur?

- a) XVIII əsrin ikinci yarısından sonra
- b) XXI əsrin ikinci yarısından sonra
- c) XIX əsrin ikinci yarısından sonra
- d))XX əsrin ikinci yarısından sonra
- e) XVII əsrin ikinci yarısından sonra

284. Universal banklar ...?
- a) kredit xidmətləri göstərmək hüququna malikdirlər
 - b) bütün növ məsləhət xidmətləri göstərmək hüququna malikdirlər
 - c) bütün növ sığorta xidmətləri göstərmək hüququna malikdirlər
 - d) bütün növ bank xidmətləri göstərmək hüququna malikdirlər
 - e) bütün növ akkreditiv xidmətləri göstərmək hüququna malikdirlər
285. Bank sisteminin ikinci pilləsində çıxış edən kommersiya bankları özünəməxsus xüsusiyyətləri ilə seçilən iqtisadi təşkilatları olub bölünür
- a) yerli və xarici banklara
 - b) universal və ixtisaslaşmış banklara
 - c) kiçik və iri banklara
 - d) mərkəzi və kommersiya banklarına
 - e) dövlət və özəl banklara
286. Bankların iqtisadi məzmununa görə aşağıdakı təsnifat qrupu yoxdur?
- a) bank müəssisə kimi
 - b) bank ticarət müəssisəsi kimi
 - c) bank təmsilçi müəssisə kimi
 - d) bank vasitəçi müəssisə kimi
 - e) bank birjanın agentliyi kimi
287. Mərkəzi Bank əsas vəzifələrinə aşağıdakı bəndlərdən hansı uyğun deyil?
- a) manatın sabitliyini təmin etmək, onun alıcılıq qabiliyyətinə xarici valyutaya
 - b) Azərbaycan Respublikasında bank sistemini inkişaf etdirmək və möhkəmlətmək
 - c) valyuta tənzimlənməsini həyata keçirir, xarici dövlətlərlə hesablaşmaların
 - d) bank fəaliyyəti sahəsində nəgd ticarətlə bağlı normativ aktları qəbul edir
 - e) pul-kredit və valyuta münasibətləri sahəsində dövlət siyasəti yeridir;
288. Mərkəzi Bankın əsas funksiyalarına aşağıdakılardan hansı aiddir?
- a) pul-kredit və valyuta münasibətləri sahəsində dövlət siyasəti yeridir

b) hesablaşmaların aparılması və ödəmə sisteminin sabit işləməsi üçün şərait yaradır

c) qiymətli kağızlar bazarında ,habelə xarici valyutanın alqı-satqısı sahəsində

d) ilk iki bənddə qeyd olunanlar

e))bütün bəndlərdə qeyd olunanlar

289. Aşağıdakılardan hansı Mərkəzi Bankın funksiyası deyil?

a) dövlətin pul və valyuta siyasətini müəyyən edir

b))dövlət büdcəsinin layihəsini tərtib edir

c) manatın məzənnəsinə mütəmadi olaraq nəzarət edir

d) valyuta tənзимini həyata keçirir, beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır

e) bank sisteminə nəzarəti həyata keçirir

290. Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz?

a) qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi

b) maliyyə müşaviri, maliyyə agentı və ya məsləhətçisi xidmətlərinin göstərilməsi

c) qiymətli kağızlar bazarında peşəkar fəaliyyət

d))dövlət əmlakının reyistri ilə bağlı zəruri bazanı formalaşdırmaq

e) kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi

291. Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz?

a) tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi

b) tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi

c))dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması üçün pul vəsaitlərin təmərküzləşdirilməsi

d) ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması

e) fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması

292. Bank hüquq münasibətlərinin yaranmasına səbəb kimi aşağıdakılardan hansı çıxış edə bilməz?

a) məcburi ehtiyatın yaradılması

b) lisenziyanın verilməsi və onun geri götürülməsi

c))əmanət yerləşdirməyə məcburetmə

d) zərər vurulması

e) müqavilə və ya birtərəfli əqd

293. Bank əməliyyatları xüsusiyyətinə görə bank hüquq münasibəti deyil?

a) passiv bank əməliyyatları

b))direktiv bank əməliyyatları

c) vasitəçi bank əməliyyatları

d) yardımçı bank əməliyyatları

e) aktiv bank əməliyyatları

294. Subyektlər baxımından aşağıdakı bank hüquq münasibətləri mövcud deyil?

a) bank və müştəri arasında

b) Mərkəzi bank və banklar arasında

c))Mərkəzi bank ilə sahibkar arasında

d) Mərkəzi bank ilə hökumət arasında

e) bank əməliyyatının həyata keçirilməsi ilə əlaqədar olaraq iki bank arasında

295. Bankların formaları özlərini əsasən hər bir ölkənin iqtisadi sisteminin əsas həlqələrindən biri olan sistemində biruzə verir?

a) malyə sistemində

b))bank sistemində

- c) kredit sistemində
- d) valyuta sistemində
- e) sığorta sistemində

296. Bank lisenziyasının qüvvəyə mindiyi gündən necə ay müddətində bank lisenziyasına müvafiq olaraq fəaliyyətə başlamadıqda və ya Mərkəzi Bank tərəfindən bankın necə ay müddətində depozitlər və ya digər qaytarılan vəsait cəlb etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə lisenziyayı ləğv edilə bilər?

- a))müvafiq olaraq 12 ay və 6 ay
- b) 6 ay və 3 ay
- c) 18 ay və 12 ay
- d) 8 ay və 4 ay
- e) 6 ay və 12 ay

297. Bankın təsis yığıncağı istisna olmaqla, səhmdarların ümumi yığıncaqları bütün səsvermə hüququ olan səhmlərin azı necə faizinin sahibi olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır?

- a) 51%
- b))60%
- c) 70%
- d) 80%
- e) 90%

298. Bank səhmdarlarının ümumi yığıncağında iştirak edən səhmdarların 75% səs çoxluğu ilə qəbul edilməsi nəzərdə tutulan məsələlərə hansı aiddir?

- a) Nizamnaməyə əlavə dəyişikliklər edilməsi
- b) Müşahidə Şurası üzvlərinin təyin və azad edilməsi
- c) İdarə Heyəti üzvlərinin təyin və azad edilməsi
- d))bankın faiz dərəcələri və aktivlərin yerləşdirilməsi barəsində siyasətinin müəyyənləşdirilməsi
- e) başqa bankın alınması

299. Mərkəzi Bank banklar və xarici bankların yerli filialları üçün qanunvericilikdə nəzərdə tutulan normativlər və tələblər müəyyən edir. Bunlara aşağıda göstərilənlərdən hansı aid deyil?

- a) nizamnamə kapitalının minimum miqdarı
- b) məcmu kapitalın minimum miqdarı
- c) likvidlik göstəriciləri
- d) digər hüquqi şəxslərin kapitalında bankların məcmu iştirakının maksimum miqdarı
- e) məcburi ehtiyat normasının Mərkəzi Bank vəsaiti hesabına formalaşdırılması

300. Aşağıdakılardan hansı qiymətli kağızların buraxılışı və satışının mümkünlüyü qanunvericiliklə nəzərdə tutulmur?

- a) səhmlərin
- b) əmanət sertifikatlarının
- c) istiqraz və rəqələrinin
- d) dövlət xəzinə öhdəliklərinin
- e) banknotların